

Azərbaycan Respublikasının Prezidenti yanında
Külliyyə İnfotaxtının İkicəfahna
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

VIII. Azərbaycanın dövlətcilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Səməxali Məmmədov yazar ki, Firudin bay Köçərli şifahi adəbiyyatın tədrisinin tolimi, təriyəvi əhəmiyyəti, adəbiyyatının badi-estetik dəyari bərədə dəyəri fikirlər söyleyib: «O, «ağzıda söylənən nağıl, hekayələrdən, cürbəcür milli nağmalardan, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, aşıq sözlərindən, bayatlılardan ibarət» olan adəbiyyatının cəmləndirərək, qapa vermiş, itibat-madəninq qorumağı müsəri olan ziyanlıların başıca vəzifəsi sayıldı.

Firudin bay Köçərlinin folklorşunaslıq elmine verdiyi töhfələr...

(İvvəli ötən sayımızda)

Deməli, F.B.Köçərli adəbiyyatın öyrədilməsinə mahz folklor materialları ilə başlaması zaruri hesab edirdi. Bu təbii id, cünki folklor sözənətinin başlangıcıdır, şagirdlər bunlarla hələ aliadə olsalar da kənara qalır. Təriyəvi əhəmiyyəti, tarixi keçmişini, iddialı, vətənəni sevən inkişaf etmiş millətlər öz şifahi xalq adəbiyyatı nümunalarını «kəmali-sövq və diqqətən cəm edib, ziqiyat sərmaya ki kim saxlayır və balaşanın ilə təlimi və tar比isini onları (şifahi xalq adəbiyyatı - S.M.) öyrətməklə başlayır». Kocərlilər inillətin hal və şanına və övvəl-maisipləri mütəxəssis olub, onun dünya üzrə nə növ yaşamasına şəhədet» verən, ağızdan-ağıza söylenən adəbiyyatı cəmləndirərək, qapa vermiş, itibat-batış gedərə deyə folklor toplamayı vacib saydırdı.

Ei sarvatini elə qaytaran cəfərə...

Alimin qeyd etdiyinə görə, Firudin bay Köçərlinin folklorşunaslıq baxımdan dəyəri fikirləri təkən bular da. Onun yaşadığında gərə, atalar sözleri və məsəllərin xalqın təxribi təxribi və həyatı ilə bağlı yarandığı

qeyd edən adəbiyyatşunas nağılların çıxunun şadlıq ilə qurtardığı, qəhrəmanların bələ və müsibətlərdən düşər olduğunu, ağı dív və ajadahalarla qarşılıqlı göstərir, epik folklor nümunalarının poetikasına yüksək şəkildə toxunub: «Onun folklorşunaslıq baxımından maraq doğurən fikirləri arasında nağıllarda heyvanat qoşının insana mənşub olan xasiyyətlərin ümumiyyətindən deqiq seyciyənləndirməsidir. Xalqın ya radikalçı potensialindən deqiq müyyənətləndirək düzgün dəyərləndirən adəbiyyatşunas alım «sinəndən oxunan nağmalardan millət özüne arız olan və qoşunna ya şadlıq və farahı, filcümü onun qəlbini labələdən növbənən hissələri uca avaz ilə oxuyub, öz dərəni hələtin və batın aləmini cümləyə iżhar edir» deye nəzər fikirlərin ümumiyyətindən. Firudin bay Köçərli həm de folklor nümunalarının toplama işinin adəti-nəzəri əsasları arasında, prinsiplərinə işləyib. Səs nəmləniñ iñ növünün ilə dəfə laşınifikasi, növ və janları bərəde adəbi-nəzəri fikirlər mahz Firudin bay Köçərli tərəfindən qəleme alınıb. Geniş müşahidə, dərin te-

dan, yanılmalarından, aşıq sözlərindən, bayatlılardan ibarətdir». Bu qism sözənətiñ «adəbiyyatlı - lisanı və ya əfəvəh və yaxud el adəbiyyatı» adəndirən F.Köçərli folklorşunaslıqda qəbul olunmuş iñ xüsusiyyəti cox düzgün müyyənətləndirib; şifahi adəbiyyatda nağıl hekayeleri tərtib edən və nağmaları düzən müyyəyen şəxs olmur, bunları yaradən və xordan var edən millət özü olur. «Bunlar ağızlıra söylemək ilə ümumxalq arasında yayılın intiqar təbib və nesibinənən oğula və oğuldan navaya keçməkdə olur». Firudin bay Köçərli folklor-janları haqqında fikirləri sırasında atalar sözərə və məsəllerə bərəde müləhizələri da maraq doğurur.

Zəngin ürküklü, aşıq fikirləri Firudin bay

Alim uzun təqiqatdan sonra Firudin bayın yaradıcılığının, elmi faiyatlının möhüyyətinin nə oldunuñ xalqa çatdırma bilib. Onun təqizindən gələn xalqın yaşayışında, zengin həyətənərək və müsahidəsi olan pedaqoq vürüşüylər: «...Millet, həddən ziyadə məsəllər, hikmətlər və səslər, tapmacalar icad edib ki, bunların vasitəsilə öz billyi-

n, tacrübəsini, hikmətləri izhar edir və hər bir ittifaqda münasib-i hal söyleyimini, və dəyərləndirən dəolanmasını, insanlar ilə roftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dənən manəl - müfid-muxtəsər kələm ilə bəyan qılın. Türk dilindən nəçə min hikmətəməz məsələlər var ki, tomanımı təcrübə üzər ilə deyiblər». Deməli, adəbiyyatşunas qox daqiq və doğru nəticə çıxarın ki, atalar sözərətər hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyət təcrübə ilə bağlı ümumiliyəndən ibarət. Hər qədər fikrətən xalq sanatı nümunələridir. Azərbaycan şifahi xalq adəbiyyatının qədim, zengin və genis yayılmış lirk janrlarından biri sayaçı sözərətərdir. Özünəxəs poetikası, bayati kimi qəfiyi sistemi, coxşoxlu nümunəsi olan sayaçı sözərətinin toplanması və naşrı sahəsində də Firudin bay Köçərlinin fealiyyəti böyük olub.

dan, yanılmalarından, aşıq sözlərindən, bayatlılardan ibarətdir». Bu qism sözənətiñ «adəbiyyatlı - lisanı və ya əfəvəh və yaxud el adəbiyyatı» adəndirən F.Köçərli folklorşunaslıqda qəbul olunmuş iñ xüsusiyyəti cox düzgün müyyənətləndirib; şifahi adəbiyyatda nağıl hekayeleri tərtib edən və nağmaları düzən müyyəyen şəxs olmur, bunları yaradən və xordan var edən millət özü olur. «Bunlar ağızlıra söylemək ilə ümumxalq arasında yayılın intiqar təbib və nesibinənən oğula və oğuldan navaya keçməkdə olur». Firudin bay Köçərli folklor-janları haqqında fikirləri sırasında atalar sözərə və məsəllerə bərəde müləhizələri da maraq doğurur.

Zəngin ürküklü, aşıq fikirləri Firudin bay

Alim uzun təqiqatdan sonra Firudin bayın yaradıcılığının, elmi faiyatlının möhüyyətinin nə oldunuñ xalqa çatdırma bilib. Onun təqizindən gələn xalqın yaşayışında, zengin həyətənərək və müsahidəsi olan pedaqoq vürüşüylər: «...Millet, həddən ziyadə məsəllər, hikmətlər və səslər, tapmacalar icad edib ki,

ni, tacrübəsini, hikmətləri izhar edir və hər bir ittifaqda münasib-i hal söyleyimini, və dəyərləndirən dəolanmasını, insanlar ilə roftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dənən manəl - müfid-muxtəsər kələm ilə bəyan qılın. Türk dilindən nəçə min hikmətəməz məsələlər var ki, tomanımı təcrübə üzər ilə deyiblər». Deməli, adəbiyyatşunas qox daqiq və doğru nəticə çıxarın ki, atalar sözərətər hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyət təcrübə ilə bağlı ümumiliyəndən ibarət. Hər qədər fikrətən xalq sanatı nümunələridir. Azərbaycan şifahi xalq adəbiyyatının qədim, zengin və genis yayılmış lirk janrlarından biri sayaçı sözərətərdir. Özünəxəs poetikası, bayati kimi qəfiyi sistemi, coxşoxlu nümunəsi olan sayaçı sözərətinin toplanması və naşrı sahəsində də Firudin bay Köçərlinin fealiyyəti böyük olub.

dan, yanılmalarından, aşıq sözlərindən, bayatlılardan ibarətdir». Bu qism sözənətiñ «adəbiyyatlı - lisanı və ya əfəvəh və yaxud el adəbiyyatı» adəndirən F.Köçərli folklorşunaslıqda qəbul olunmuş iñ xüsusiyyəti cox düzgün müyyənətləndirib; şifahi adəbiyyatda nağıl hekayeleri tərtib edən və nağmaları düzən müyyəyen şəxs olmur, bunları yaradən və xordan var edən millət özü olur. «Bunlar ağızlıra söylemək ilə ümumxalq arasında yayılın intiqar təbib və nesibinənən oğula və oğuldan navaya keçməkdə olur». Firudin bay Köçərli folklor-janları haqqında fikirləri sırasında atalar sözərə və məsəllerə bərəde müləhizələri da maraq doğurur.

Zəngin ürküklü, aşıq fikirləri Firudin bay

Alim uzun təqiqatdan sonra Firudin bayın yaradıcılığının, elmi faiyatlının möhüyyətinin nə oldunuñ xalqa çatdırma bilib. Onun təqizindən gələn xalqın yaşayışında, zengin həyətənərək və müsahidəsi olan pedaqoq vürüşüylər: «...Millet, həddən ziyadə məsəllər, hikmətlər və səslər, tapmacalar icad edib ki,

ni, tacrübəsini, hikmətləri izhar edir və hər bir ittifaqda münasib-i hal söyleyimini, və dəyərləndirən dəolanmasını, insanlar ilə roftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dənən manəl - müfid-muxtəsər kələm ilə bəyan qılın. Türk dilindən nəçə min hikmətəməz məsələlər var ki, tomanımı təcrübə üzər ilə deyiblər». Deməli, adəbiyyatşunas qox daqiq və doğru nəticə çıxarın ki, atalar sözərətər hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyət təcrübə ilə bağlı ümumiliyəndən ibarət. Hər qədər fikrətən xalq sanatı nümunələridir. Azərbaycan şifahi xalq adəbiyyatının qədim, zengin və genis yayılmış lirk janrlarından biri sayaçı sözərətərdir. Özünəxəs poetikası, bayati kimi qəfiyi sistemi, coxşoxlu nümunəsi olan sayaçı sözərətinin toplanması və naşrı sahəsində də Firudin bay Köçərlinin fealiyyəti böyük olub.

dan, yanılmalarından, aşıq sözlərindən, bayatlılardan ibarətdir». Bu qism sözənətiñ «adəbiyyatlı - lisanı və ya əfəvəh və yaxud el adəbiyyatı» adəndirən F.Köçərli folklorşunaslıqda qəbul olunmuş iñ xüsusiyyəti cox düzgün müyyənətləndirib; şifahi adəbiyyatda nağıl hekayeleri tərtib edən və nağmaları düzən müyyəyen şəxs olmur, bunları yaradən və xordan var edən millət özü olur. «Bunlar ağızlıra söylemək ilə ümumxalq arasında yayılın intiqar təbib və nesibinənən oğula və oğuldan navaya keçməkdə olur». Firudin bay Köçərli folklor-janları haqqında fikirləri sırasında atalar sözərə və məsəllerə bərəde müləhizələri da maraq doğurur.

Zəngin ürküklü, aşıq fikirləri Firudin bay

Alim uzun təqiqatdan sonra Firudin bayın yaradıcılığının, elmi faiyatlının möhüyyətinin nə oldunuñ xalqa çatdırma bilib. Onun təqizindən gələn xalqın yaşayışında, zengin həyətənərək və müsahidəsi olan pedaqoq vürüşüylər: «...Millet, həddən ziyadə məsəllər, hikmətlər və səslər, tapmacalar icad edib ki,

ni, tacrübəsini, hikmətləri izhar edir və hər bir ittifaqda münasib-i hal söyleyimini, və dəyərləndirən dəolanmasını, insanlar ilə roftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dənən manəl - müfid-muxtəsər kələm ilə bəyan qılın. Türk dilindən nəçə min hikmətəməz məsələlər var ki, tomanımı təcrübə üzər ilə deyiblər». Deməli, adəbiyyatşunas qox daqiq və doğru nəticə çıxarın ki, atalar sözərətər hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyət təcrübə ilə bağlı ümumiliyəndən ibarət. Hər qədər fikrətən xalq sanatı nümunələridir. Azərbaycan şifahi xalq adəbiyyatının qədim, zengin və genis yayılmış lirk janrlarından biri sayaçı sözərətərdir. Özünəxəs poetikası, bayati kimi qəfiyi sistemi, coxşoxlu nümunəsi olan sayaçı sözərətinin toplanması və naşrı sahəsində də Firudin bay Köçərlinin fealiyyəti böyük olub.

dan, yanılmalarından, aşıq sözlərindən, bayatlılardan ibarətdir». Bu qism sözənətiñ «adəbiyyatlı - lisanı və ya əfəvəh və yaxud el adəbiyyatı» adəndirən F.Köçərli folklorşunaslıqda qəbul olunmuş iñ xüsusiyyəti cox düzgün müyyənətləndirib; şifahi adəbiyyatda nağıl hekayeleri tərtib edən və nağmaları düzən müyyəyen şəxs olmur, bunları yaradən və xordan var edən millət özü olur. «Bunlar ağızlıra söylemək ilə ümumxalq arasında yayılın intiqar təbib və nesibinənən oğula və oğuldan navaya keçməkdə olur». Firudin bay Köçərli folklor-janları haqqında fikirləri sırasında atalar sözərə və məsəllerə bərəde müləhizələri da maraq doğurur.

Zəngin ürküklü, aşıq fikirləri Firudin bay

Alim uzun təqiqatdan sonra Firudin bayın yaradıcılığının, elmi faiyatlının möhüyyətinin nə oldunuñ xalqa çatdırma bilib. Onun təqizindən gələn xalqın yaşayışında, zengin həyətənərək və müsahidəsi olan pedaqoq vürüşüylər: «...Millet, həddən ziyadə məsəllər, hikmətlər və səslər, tapmacalar icad edib ki,

ni, tacrübəsini, hikmətləri izhar edir və hər bir ittifaqda münasib-i hal söyleyimini, və dəyərləndirən dəolanmasını, insanlar ilə roftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dənən manəl - müfid-muxtəsər kələm ilə bəyan qılın. Türk dilindən nəçə min hikmətəməz məsələlər var ki, tomanımı təcrübə üzər ilə deyiblər». Deməli, adəbiyyatşunas qox daqiq və doğru nəticə çıxarın ki, atalar sözərətər hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyət təcrübə ilə bağlı ümumiliyəndən ibarət. Hər qədər fikrətən xalq sanatı nümunələridir. Azərbaycan şifahi xalq adəbiyyatının qədim, zengin və genis yayılmış lirk janrlarından biri sayaçı sözərətərdir. Özünəxəs poetikası, bayati kimi qəfiyi sistemi, coxşoxlu nümunəsi olan sayaçı sözərətinin toplanması və naşrı sahəsində də Firudin bay Köçərlinin fealiyyəti böyük olub.

dan, yanılmalarından, aşıq sözlərindən, bayatlılardan ibarətdir». Bu qism sözənətiñ «adəbiyyatlı - lisanı və ya əfəvəh və yaxud el adəbiyyatı» adəndirən F.Köçərli folklorşunaslıqda qəbul olunmuş iñ xüsusiyyəti cox düzgün müyyənətləndirib; şifahi adəbiyyatda nağıl hekayeleri tərtib edən və nağmaları düzən müyyəyen şəxs olmur, bunları yaradən və xordan var edən millət özü olur. «Bunlar ağızlıra söylemək ilə ümumxalq arasında yayılın intiqar təbib və nesibinənən oğula və oğuldan navaya keçməkdə olur». Firudin bay Köçərli folklor-janları haqqında fikirləri sırasında atalar sözərə və məsəllerə bərəde müləhizələri da maraq doğurur.

Zəngin ürküklü, aşıq fikirləri Firudin bay

Alim uzun təqiqatdan sonra Firudin bayın yaradıcılığının, elmi faiyatlının möhüyyətinin nə oldunuñ xalqa çatdırma bilib. Onun təqizindən gələn xalqın yaşayışında, zengin həyətənərək və müsahidəsi olan pedaqoq vürüşüylər: «...Millet, həddən ziyadə məsəllər, hikmətlər və səslər, tapmacalar icad edib ki,

ni, tacrübəsini, hikmətləri izhar edir və hər bir ittifaqda münasib-i hal söyleyimini, və dəyərləndirən dəolanmasını, insanlar ilə roftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dənən manəl - müfid-muxtəsər kələm ilə bəyan qılın. Türk dilindən nəçə min hikmətəməz məsələlər var ki, tomanımı təcrübə üzər ilə deyiblər». Deməli, adəbiyyatşunas qox daqiq və doğru nəticə çıxarın ki, atalar sözərətər hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyət təcrübə ilə bağlı ümumiliyəndən ibarət. Hər qədər fikrətən xalq sanatı nümunələridir. Azərbaycan şifahi xalq adəbiyyatının qədim, zengin və genis yayılmış lirk janrlarından biri sayaçı sözərətərdir. Özünəxəs poetikası, bayati kimi qəfiyi sistemi, coxşoxlu nümunəsi olan sayaçı sözərətinin toplanması və naşrı sahəsində də Firudin bay Köçərlinin fealiyyəti böyük olub.

dan, yanılmalarından, aşıq sözlərindən, bayatlılardan ibarətdir». Bu qism sözənətiñ «adəbiyyatlı - lisanı və ya əfəvəh və yaxud el adəbiyyatı» adəndirən F.Köçərli folklorşunaslıqda qəbul olunmuş iñ xüsusiyyəti cox düzgün müyyənətləndirib; şifahi adəbiyyatda nağıl hekayeleri tərtib edən və nağmaları düzən müyyəyen şəxs olmur, bunları yaradən və xordan var edən millət özü olur. «Bunlar ağızlıra söylemək ilə ümumxalq arasında yayılın intiqar təbib və nesibinənən oğula və oğuldan navaya keçməkdə olur». Firudin bay Köçərli folklor-janları haqqında fikirləri sırasında atalar sözərə və məsəllerə bərəde müləhizələri da maraq doğurur.

Zəngin ürküklü, aşıq fikirləri Firudin bay

Alim uzun təqiqatdan sonra Firudin bayın yaradıcılığının, elmi faiyatlının möhüyyətinin nə oldunuñ xalqa çatdırma bilib. Onun təqizindən gələn xalqın yaşayışında, zengin həyətənərək və müsahidəsi olan pedaqoq vürüşüylər: «...Millet, həddən ziyadə məsəllər, hikmətlər və səslər, tapmacalar icad edib ki,

ni, tacrübəsini, hikmətləri izhar edir və hər bir ittifaqda münasib-i hal söyleyimini, və dəyərləndirən dəolanmasını, insanlar ilə roftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dənən manəl - müfid-muxtəsər kələm ilə bəyan qılın. Türk dilindən nəçə min hikmətəməz məsələlər var ki, tomanımı təcrübə üzər ilə deyiblər». Deməli, adəbiyyatşunas qox daqiq və doğru nəticə çıxarın ki, atalar sözərətər hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyət təcrübə ilə bağlı ümumiliyəndən ibarət. Hər qədər fikrətən xalq sanatı nümunələridir. Azərbaycan şifahi xalq adəbiyyatının qədim, zengin və genis yayılmış lirk janrlarından biri sayaçı sözərətərdir. Özünəxəs poetikası, bayati kimi qəfiyi sistemi, coxşoxlu nümunəsi olan sayaçı sözərətinin toplanması və naşrı sahəsində də Firudin bay Köçərlinin fealiyyəti böyük olub.

dan, yanılmalarından, aşıq sözlərindən, bayatlılardan ibarətdir». Bu qism sözənətiñ «adəbiyyatlı - lisanı və ya əfəvəh və yaxud el adəbiyyatı» adəndirən F.Köçərli folklorşunaslıqda qəbul olunmuş iñ xüsusiyyəti cox düzgün müyyənətləndirib; şifahi adəbiyyatda nağıl hekayeleri tərtib edən və nağmaları düzən müyyəyen şəxs olmur, bunları yaradən və xordan var edən millət özü olur. «Bunlar ağızlıra söylemək ilə ümumxalq arasında yayılın intiqar təbib və nesibinənən oğula və oğuldan navaya keçməkdə olur». Firudin bay Köçərli folklor-janları haqqında fikirləri sırasında atalar sözərə və məsəllerə bərəde müləhizələri da maraq doğurur.

Zəngin ürküklü, aşıq fikirləri Firudin bay

Alim uzun təqiqatdan sonra Firudin bayın yaradıcılığının, elmi faiyatlının möhüyyətinin nə oldunuñ xalqa çatdırma bilib. Onun təqizindən gələn xalqın yaşayışında, zengin həyətənərək və müsahidəsi olan pedaqoq vürüşüylər: «...Millet, həddən ziyadə məsəllər, hikmətlər və səslər, tapmacalar icad edib ki,

ni, tacrübəsini, hikmətləri izhar edir və hər bir ittifaqda münasib-i hal söyleyimini, və dəyərləndirən dəolanmasını, insanlar ilə roftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dənən manəl - müfid-muxtəsər kələm ilə bəyan qılın. Türk dilindən nəçə min hikmətəməz məsələlər var ki, tomanımı təcrübə üzər ilə deyiblər». Deməli, adəbiyyatşunas qox daqiq və doğru nəticə çıxarın ki, atalar sözərətər hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyət təcrübə ilə bağlı ümumiliyəndən ibarət. Hər qədər fikrətən xalq sanatı nümunələridir. Azərbaycan şifahi xalq adəbiyyatının qədim, zengin və genis yayılmış lirk janrlarından biri sayaçı sözərətərdir. Özünəxəs poetikası, bayati kimi qəfiyi sistemi, coxşoxlu nümunəsi olan sayaçı sözərətinin toplanması və naşrı sahəsində də Firudin bay Köçərlinin fealiyyəti böyük olub.

dan, yanılmalarından, aşıq sözlərindən, bayatlılardan ibarətdir». Bu qism sözənətiñ «adəbiyyatlı - lisanı və ya əfəvəh və yaxud el adəbiyyatı» adəndirən F.Köçərli folklorşunaslıqda qəbul olunmuş iñ xüsusiyyəti cox düzgün müyyənətləndirib; şifahi adəbiyyatda nağıl hekayeleri tərtib edən və nağmaları düzən müyyəyen şəxs olmur, bunları yaradən və xordan var edən millət özü olur. «Bunlar ağızlıra söylemək ilə ümumxalq arasında yayılın intiqar təbib və nesibinənən oğula və oğuldan navaya keçməkdə olur». Firudin bay Köçərli folklor-janları haqqında fikirləri sırasında atalar sözərə və məsəllerə bərəde müləhizələri da maraq doğurur.

Zəngin ürküklü, aşıq fikirləri Firudin bay

Alim uzun təqiqatdan sonra Firudin bayın yaradıcılığının, elmi faiyatlının möhüyyətinin nə oldunuñ xalqa çatdırma bilib. Onun təqizindən gələn xalqın yaşayışında, zengin həyətənərək və müsahidəsi olan pedaqoq vürüşüylər: «...Millet, həddən ziyadə məsəllər, hikmətlər və səslər, tapmacalar icad edib ki,

ni, tacrübəsini, hikmətləri izhar edir və hər bir ittifaqda münasib-i hal söyleyimini, və dəyərləndirən dəolanmasını, insanlar ilə roftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dənən manəl - müfid-muxtəsər kələm ilə bəyan qılın. Türk dilindən nəçə min hikmətəməz məsələlər var ki, tomanımı təcrübə üzər ilə deyiblər». Deməli, adəbiyyatşunas qox daqiq və doğru nəticə çıxarın ki, atalar sözərətər hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyət təcrübə ilə bağlı ümumiliyəndən ibarət. Hər qədər fikrətən xalq sanatı nümunələridir. Azərbaycan şifahi xalq adəbiyyatının qədim, zengin və genis yayılmış lirk janrlarından biri sayaçı sözərətərdir. Özünəxəs poetikası, bayati kimi qəfiyi sistemi, coxşoxlu nümunəsi olan sayaçı sözərətinin toplanması və naşrı sahəsində də Firudin bay Köçərlinin fealiyyəti böyük olub.

dan, yanılmalarından, aşıq sözlərindən, bayatlılardan ibarətdir». Bu qism sözənətiñ «adəbiyyatlı - lisanı və ya əfəvəh və yaxud el adəbiyyatı» adəndirən F.Köçərli folklorşunaslıqda qəbul olunmuş iñ xüsusiyyəti cox düzgün müyyənətləndirib; şifahi adəbiyyatda nağıl hekayeleri tərtib edən və nağmaları düzən müyyəyen şəxs olmur, bunları yaradən və xordan var edən millət özü olur. «Bunlar ağızlıra söylemək ilə ümumxalq arasında yayılın intiqar təbib və nesibinənən oğula və oğuldan navaya keçməkdə olur». Firudin bay Köçərli folklor-janları haqqında fikirləri sırasında atalar sözərə və məsəllerə bərəde müləhizələri da maraq doğurur.

Zəngin ürküklü, aşıq fikirləri Firudin bay

Alim uzun təqiqatdan sonra Firudin bayın yaradıcılığının, elmi faiyatlının möhüyyətinin nə oldunuñ xalqa çatdırma bilib. Onun təqizindən gələn xalqın yaşayışında, zengin həyətənərək və müsahidəsi olan pedaqoq vürüşüylər: «...Millet, həddən ziyadə məsəllər, hikmətlər və səslər, tapmacalar icad edib ki,

ni, tacrübəsini, hikmətləri izhar edir və hər bir ittifaqda münasib-i hal söyleyimini, və dəyərləndirən dəolanmasını, insanlar ilə roftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dənən manəl - müfid-muxtəsər kələm ilə bəyan qılın. Türk dilindən nəçə min hikmətəməz məsələlər var ki, tomanımı təcrübə üzər ilə deyiblər». Deməli, adəbiyyatşunas qox daqiq və doğru nəticə çıxarın ki, atalar sözərətər hər hansı hadisə ilə əlaqədardır, xalqın yaşadığı həyət təcrübə ilə bağlı ümumiliyəndən ibarət. Hər qədər fikrətən xalq sanatı nümunələridir. Azərbaycan şifahi xalq adəbiyyatının qədim, zengin və genis yayılmış lirk janrlarından biri sayaçı sözərətərdir. Özünəxəs poetikası, bayati kimi qəfiyi sistemi, coxşoxlu nümunəsi olan sayaçı sözərətinin toplanması və naşrı sahəsində də Firudin bay Köçərlinin fealiyyəti böyük olub.